

Laboratoriya şəraitində MARZA-1 reagentinin bakterisid xassəsinin tədqiqi

H.R. Qurbanov,
M.B. Adıgozalova,
S.F. Əhmədov,
S.M. Paşayeva

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Açar sözlər: hidrogen sulfid, sulfat reduksiyadıcı bakteriyalar, inhibitor, bakterisidlər, mikroorganizmlər, biokorroziya, desulfobakteriyalar, desulfurans, desulfomicrobium, Postgate-B.

DOI:10.37474/0365-8554/2021-2-33-38

e-mail: ebikib@mail.ru

Исследование бактерицидных свойств реагента MARZA-1 в лабораторных условиях

Г.Р. Гурбанов, М.Б. Адыгезалова, С.Ф. Ахмедов, С.М. Пашаева
Азербайджанский государственный университет нефти и промышленности

Ключевые слова: сероводород сульфатредуцирующие бактерии, ингибиторы, бактерициды, микроорганизмы, биокоррозия, десульfovibriодесульфуриканы, десульфомикробий, Postgate-B.

Бактерицидные свойства ингибитора MARZA-1 были изучены в отношении десульfovibriодесульфуриканов и десульфомикробных сульфатредуцирующих бактерий. По результатам экспериментов оценены влияние ингибитора MARZA-1 на количество сульфатредуцирующих бактериальных клеток и образование биогенного сероводорода в питательной среде Postgate-B. Реагент MARZA-1 показал высокий бактерицидный эффект в отношении десульfovibriодесульфуриканов и сульфатредуцирующих бактерий десульфомикробного типа.

Сравнение результатов экспериментов с обеими бактериями показывает, что скорость разрушения клеток SRB в среде, содержащей бактерии desulfovibriodesulfuricans, при концентрации реагента 7 мг/л на пятые-седьмые сутки, в бактериях desulfomicrobium наблюдается при концентрации реагента MARZA-1 10 мг/л реагента на седьмой день.

Study of bactericide properties of MARZA-1 agent in laboratory conditions

H.R. Gurbanov, M.B. Adygozelova, S.F. Ahmadov, S.M. Pashayeva
Azerbaijan State University of Oil and Industry

Keywords: hydrogen-sulfide, sulfate-reducing bacteria, inhibitors, bactericides, microorganisms, biocorrosion, desulfobacter, desulfurans, desulfo-microbium, Postgate-B.

Bactericide properties of MARZA-1 inhibitor were studied with regard to desulfovibrio-desulfuricans and desulfovibrio-microbium sulfate-reducing bacteria. According to the results of experiments, the effect of MARZA-1 inhibitor on the quantity of sulfate-reducing bacteria cells and formation of biogenic hydrogen-sulfide in Postgate-B nutritional medium has been estimated. MARZA-1 agent showed high bactericide effect towards desulfovibrio-desulfuricans and sulfate-reducing bacteria of desulfo-microbium type.

The comparison of results with both bacteria justified that the rate of SRB cell disruption in the medium with desulfovibrio-desulfurans bacteria in the concentration of 7 mg/l on the fifth-seventh days, and in desulfovibrio-microbium bacteria is observed with 10 mg/l concentration of MARZA-1 agent on the seventh day.

Metalların ətraf mühitlə kimyəvi və ya elektro-kimyəvi qarşılıqlı təsir naticasında dağılıması neft sənayesində istismar olunan polad tərkibli qurğu və avadanlıqların istismar müddətinin vaxtından əvvəl başa çatmasına səbəb olan başlıca faktorlardan biridir [1-4].

Hər il korroziya səbəbindən dunya sənayə sahələri yüz min tonlarla metal itirir. Mütəxəssislərin fikrincə, korroziya prosesi inkişaf etmiş ölkələrin iqtisadiyyatına ümumi milli möhsulun dəyərinin 3-3.5 %-ni təşkil edən məbləğdə ziyan vurur və metal itkiləri 20 %-ə çatır [5].

Bir çox többi və sonnayə mühitlərində metalların korroziyasına nüticəsində dəymis zərərin əhəmiyyətli hissisi möhəz bioloji korroziyanın nüticəsidir. Biokimyavi korroziyanın təhlükəsi, bakteriyaların sərətlə çoxalması və ətraf mühitin fiziki, kimyavi və bioloji şəraitlərdəndə dayanıklılıkların uyğunlaşmasından ibarətdir. Mövcud bakteriyalar arasında metal konstruksiyalara qarşı on böyük aqressivliyi malik möhəz, sulfatreaksiyadıcı bakteriyalardır (SRB) [6, 7]. Bu bakteriyaların fəaliyyəti zamanı yaranan biogen hidrogen sulfidin metalla reaksiyası damıl sulfürün əmələ gəlməsinə, onun borular və digər avadanlıqların daxili səthində yüksəlməsinə gətirib çıxır [8].

SRB-larin aktiv olaraq çoxalması korroziya sürətinin əksinə artırmasına (toxminan 24 dəfə), tərəngin zonaların mövcudluğunu isə aktivliyinin, yəni lokal korroziya sürətinin artırmasına səbəb olur [9].

Mikrobioloji korroziya ölkə iqtisadiyyatına çox böyük ziyan vurur. Aparılan müşahidələr görə, nefi-mdən avadanlığının korroziyasına uğraması əsasən mikrobioloji amilin təsiri ilə əlaqədardır və problem bu günə qədər da aktualdır [10].

Konstruksiya materiallarının bu növ korroziyadan dağılmışına qarşı effektiv mübarizə üsullarından biri universal xassəli kimyavi reagentlərdən istifadədir.

Kimyavi reagentlərin universallığı, onların əmumi korroziya sürətinin və materialların lokal zədələnmə soviyyəsini azaltmaqla yanaşı, onların SRB-lara münasibətdə təsiri bakteriylərlər olmayı ilə xarakterizə olunur. Belə reagentlərin kiçik qatlıqları yalnız metal avadanlığının korroziyasına qarşı deyil, həm də hidrogen körəkliyinə qarşı mübarizə aparmaya imkan verir [11].

Nefi və nefi möhsullarının saxlanması şəraitində SRB-lorın olusunu da təhlükəlidir. Çünki yanacağı düşən və sonradan çənən dibinə çökən su, bu orqanızın qrupunun inkişaf etməsi üçün olverişli mühitdir. Qidalandırıcı mühit olduqda isə dərhal bakteriyaların sürətli inkişafı başlayır və bu, yalnız korroziya mühitinin aqressivliyinin əhəmiyyətli dərəcədə artmasına deyil, həm də nefi və nefi möhsullarının keyfiyyətinin pişloşmasına gətirib çıxır. SRB-larin fəaliyyəti nüticəsində poladın hidrogenleşməsində nəzərə çarpacaq dərəcədə artum korroziya problemini artırır və

bakteriyaların mənfi təsirləri ilə mübarizəni labüb edir [12].

Mikroorganizmlərin mövcudluğunda katod mühafizasından istifadənin qeyri-eş effektivliyi, SRB-ların sabab olduğu korroziya ilə mübarizənin yeganə effektiv əsulunun, təhlükəli mikroorganizm qrupunun fəaliyyətinin tamamilə qarşısını alan və ya onu əhəmiyyətli dərəcədə zəiflədə biləcək kimyavi reagentlərin istifadə olunmasıdır [13].

İşin məqsədi – MARZA-1 reagentinin SRB-lara qarşı bakterisid təsirinin effektivliyinin tədqiqidir.

Tədqiqatın metodikası

SRB-larin inkişafı və yetişməsi üçün Postgeyt-B qidalandırıcı mühitindən istifadə olunmuşdur. Bakteriyalar MB-1-6 mikroskopunda tədqiq edilmişdir. Canlı toxumaların miqdardını təyin etmək üçün məhdud durulmuşdır. SRB-nin inkişafı üçün dənə münasib sayiların bu cür qidalı mühitdə onlar intensiv çoxalma qabiliyyətinə malikdir (cədvəl) [13]. Qidalandırıcı mühitin tərkibi üçün tələb olunan reagentlər bir litr su üzünə hesablanır və mühitin pH-1 7-7.5 intervalında olmalıdır. Mühitin pH-i universal indikator kağızı ilə yoxlanılır. Həmçinin SRB-larin Postgeyt-B qida mühitindən inkişafı xüsusi olavaşlar daxili etməklə optimallasdırılır. Təcrübə üçün Cr 3 markalı polad nüümünələr götürülmüşdür. Tədqiqatlar statik (sakit) şəraitiyə yerinə yetirilmişdir. Bütün korroziya tədqiqatları SRB-nin optimal inkişaf fəaliyyətini təmin etmək üçün termostat şəraitində aparılmışdır.

Laboratoriya şəraitində MARZA-1 reagentinin bakterisid xassələrinin müəyyən etmək üçün təcrübə zamanı "Desulfomikrobiyum" və "Desulfovibriodesulfuricans" növlərlərinə olan şətəmdən istifadə edilmişİMDİR. Təcrübə üçün istifadə olunan SRB-lar "Bibiheybotneft" NQÇ-1-nin 1082 №-li quysusunun lay sularından götürülmüşdür.

Təcrübədə istifadə edilmiş avadanlıklar; quruducu şkaf, mikroskop MB-1, MBR-1, avtoklav AQ-1, AV-1, sterilizator, termostat, 1-2 ml-lük tibbi spris, 0,1, 0,5 və 1 l-lük kolbalar, rezin tixalar, sinqə, penisillin, örtüctü və aşıya şüsləri.

SRB-larin iştirakı ilə tədqiqat zamanı korroziya mühiti, qablar və digər aşyalar avtoklav şə-

raitində sterilizasiya olunmalıdır. Bu yolla tədqiq edilən mühitdə yad bakteriyaların mühit keçərək inkişafının qarşısı alır.

MARZA-1 reagentinin bakterisid xassələrinin təyin etmək üçün metodikaya uyğun qabaqcədan steriliyasiya edilmiş sinqə şüslərindən istifadə edilmişdir [14].

Reagentin bakterisid xassələri əsasən yeddi gün müddətində müşahidə edilməklə və sonda hidrogen sulfidin Postgeyt-B mühitində əmələ gələn qatılığının hesablanması əsasında tədqiq edilmişdir. Mühitdə hidrogen sulfidin əmələ gəlməsi yodometrik titrləmə üsulu ilə müəyyənləşdirilmişdir. Gündəlik olaraq həm biogen hidrogen sulfidin qatılığı, həm də mikroorganizm hüceyrələrinin sayı təyin edilmişdir.

Qidalandırıcı Postgeyt-B mühitini steriliə etmək və onda həll olmuş molekülərə oksigeni kənar etmək üçün qaynayanın qədər qızdırılmış, sonra isə 35 °C-yə kimi sərçəsə soyudulmuşdur.

Reagentin avvalcəndən miqdari hesablanmış məbləlləri (3,0-10 mg/l) Postgeyt-B məbləlli ilə birləşkədə sterilizə olunmuş sinqə şüslərinə əlavə edilər 30-35 °C temperatur rejimində yedi gün termostatda saxlanılır. Təcrübə zamanı yodometrik titrləmə üsulu ilə hidrogen sulfidin əmələ gəlməsini təyin etməzdən əvvəl vizual olaraq da qidalandırıcı mühitdə SRB-larin inkişafını şüslərinin dibində tünd rəngli çöküntünün yaranmasına görə təyin etmə olur.

SRB-lar koloniya formasında əsasən qara rəngdə olur ki, bu da onların hayat fəaliyyəti nüticəsində sintez etdikləri biogen hidrogen sulfidə görədir. Tədqiqat üçün götürülmüş reagent bakterisid effekt verən zaman SRB-larin metabolizminin dəyərini müsbət səbəbdən sinqə şüslərinin dibində ağ rənglik çöküntü yaranır.

1 ml ilkin suspenziyada SRB hüceyrələrinin sayı aşağıdakı düsturlar hesabları:

$$M = \frac{1000an}{hs},$$

burada M – 1 ml suspenziyada hüceyrələrin sayı; $kvadrat$ setkada hüceyrələrin orta sayı; h – kaməranın dorinliyi, mm; S – kvadrat setkənin sahəsi, mm^2 ; n – suspenziyanın durulmuşdırma dərəcəsidir.

$$1000 \text{ mm}^3 = 1 \text{ ml}$$

İnhibitorun iştirakı ilə SRB hüceyrələrinin inkişafı əmsali aşağıdakı ifadə ilə hesablanır:

$$N = \frac{100(n_0 - n_{inh})}{n_0},$$

burada n_0 , n_{inh} – inhibitorsuz və inhibitor mühitində mikroorganizmlərin sayıdır.

Hidrogen sulfidin miqdardına görə inhibitorun bakterisid effekti aşağıdakı düsturla hesablanır:

$$S = \frac{C_0 - C_{inh}}{C_{inh}} \cdot 100,$$

burada C_0 , C_{inh} – inhibitorsuz və inhibitor mühitində hidrogen sulfidin qatılığıdır.

Hidrogen sulfidin qatılığının dayışma əmsali aşağıdakı riyazi ifadə ilə təpihir:

$$\gamma_c = \frac{C(H_2S)_0}{C(H_2S)_{inh}},$$

burada $C(H_2S)_0$, $C(H_2S)_{inh}$ – inhibitorsuz və inhibitor mühitində hidrogen sulfidin qatılığıdır.

Laboratoriya tədqiqatlarında bakterisid kimi MARZA-1 reagenti təqribən 30-35 °C-də qidalanmışdır.

Kimyavi reagentin daqiq kimyavi tərkibi istehsalçılar tarafından aqşanılmır, buna görə təcrübə zamanы yalnız şorti addan istifadə edilir.

MARZA-1 – molekulən tərkibinə karbon, hidrogen, halogen və s. atomları daxil olan üzvi birləşmədir. MARZA-1 molekulu üçqat kovalent rətibəyə malikdir [15].

MARZA-1 reagentinin SRB-lara qarşı bakterisid xüsusiyyətləri Postgeyt-B qidalandırıcı mühitində tədqiq edilmiş və noticələr cədvəl 1-də verilmişdir.


Tədqiqat üçün iki növ SRB-dən desulfovibriodesulfuricans və desulfomicrobiumdan istifadə edilmişdir.

MARZA-1 inhibitorunun bakterisid xüsusiyyətlərinin tədqiqi, Postgeyt-B qidalandırıcı mühitindən təqribən 30-35 °C temperaturda yedi gün qidalanmışdır. Qidalandırıcı mühit bakteriyaların inkişafı və hayat fəaliyyəti üçün çox olverişli olsalar da, MARZA-1 inhibitoru daxil edildikdən və onun qatılığının Postgeyt-B mühitindəki artmasından sonra hər iki növ SRB-lorın sayı azalır (şəkil 1, a, b).


Şəkil 1, a-dən göründüyü kimi MARZA-1 inhibitorunun qatılığının 3-dən 10 mg/l-ə kimi artmasının ilk gündəndə desulfovibriodesulfuricans bakteriyalarının hüceyrələrinin artması 18-dən 60 %-ə kimi artır. Lakin desulfomicrobium bakteriyalarında bu əmsal 40 %-i aşır (şəkil 1, b).

Postgeyt-B mühitindən aparılan təcrübənin üçünə gündündə inhibitorun qatılığının 10 mg/l-də SRB-lorun hüceyrə sayının məhvətmə əmsali 90 %-ə çatır və bu əmsal SRB hayat fəaliyyəti dövrünün bitdiyi yeddinci günü kimi dəyişməz qalır.

Postgeyt-B qidalandırıcı mühitindən tərkib, q/t						
Mühit	NH ₄ Cl	K ₂ HPO ₄	MgSO ₄ ·7H ₂ O	CaSO ₄	Iaktet-Ca	Na ₂ S NaSO ₃ , FeSO ₄ (1 %-li HCl-da 5 %-li məhlul)
Postgeyt-B	1.0	0.5	2.0	1.0	2.6	0.2 2.0 0.5



Şakil 1. MARZA-1 reagentinin Postgeyt-B mühitində desulfovibriodesulfuricans (a) və desulfomicrobium (b) bakteriya hüceyrələrinin N sayının azalma əmsalı. 1 – 3; 2 – 5; 3 – 7; 4 – 10



Şakil 2. MARZA-1 reagentinin Postgeyt-B mühitində desulfovibriodesulfuricans (a) və desulfomicrobium (b) bakteriya hüceyrələrinin möhvətəmə əmsalına təsir. 1 – 3; 2 – 5; 3 – 7; 4 – 10

İkinci halda MARZA-1 reagentinin cyni qatılığında təcrübənin üçüncü günündə SRB hüceyrələrinin sayının möhvətəmə əmsali 75 %-ə çatır və altıncı yedinci gündə isə bu əmsal 80 %-ə qədər artır (şakil 1, b). Hər iki bakteriyannın istirakı ilə aparılan təcrübələrin nticələrinin müqayisəsindən məlum olur ki, desulfovibriodesulfuricans bakteriyalar olan mühitdə reagentin qatılığının 7 mg/l-də beşinci-yedinci günlərdə SRB hüceyrələrinin sayının möhvətəmə əmsalının qiyməti, desulfomicrobium bakteriyalarında MARZA-1 reagentinin 10 mg/l-də və prosesin yedinci günündə müşahidə olunur.

Bələdliklə, tədqiq edilən MARZA-1 reagenti ilk üç gündə desulfomicrobium bakteriyaları ilə müqayisədə desulfovibriodesulfuricans bakteriyalarının hüceyə sayını daha effektiv mövh edir.

Desulfovibriodesulfuricans SRB istehsal etdiyi hidrogen-sulfidin möhvətəmə dövrəsi (S), 4–7 günlərdə MARZA-1 reagentinin 7 və 10 mg/l qatılığında uyğun olaraq 85–90 % təşkil edir (şakil 2, a). Desulfomicrobium bakteriyalarında S-in qiyməti reagentin 7 və 10 mg/l qatılığında dördüncü gündən başlayaraq yedinci günə kimi müvafiq olaraq 80–85 % təşkil etməkə sabit qalır (şakil 2, b). Lakin üçüncü gündə MARZA-1 reagentinin cyni qatılığında desulfovibriodesulfuricans bakteriyaları olan mühitdə S = 85 % olduğunu həldə, desulfomicrobium mühitdə isə S = 80 % təşkil edir.

MARZA-1 reagenti təcrübənin üçüncü günündə hidrogen-sulfidin biosintezini effektlə şəkildə dayandırır. Lakin bakteriyaların hayat fəaliyyətinin sonuna doğru S-in qiyməti ikinci ilə müqayisədə nisbətən aşağı olur.

Bələdliklə, SRB-ların istirakı ilə Postgeyt-B qidalandırıcı mühitdə biogen hidrogen-sulfidin miqdardının kasıkin azalıdır. Lakin sulfatın reduksiyası prosesini tamamilə dayandırır. Ayndırıda, MARZA-1 reagenti qidalandırıcı mühitdə SRB-lorin çoxalmasına mane olur, lakin onların hayat fəaliyyəti prosesini tamamilə dayandırır bildirilir.

Nəticə

1. İlk dəfə MARZA-1 reagentinin iki növ desulfovibriodesulfuricans və desulfomicrobium mikroorganizmlərinə qarşı bakterisid xassasının laboratoriya şəraitində Postgeyt-B qidalandırıcı mühitində tədqiq edilmişdir.

2. MARZA-1 reagentinin bakterisid xassasının tədqiqi zamanı məlum olmuşdur ki, o, bakteriyaların inkişafı və hayat fəaliyyəti üçün ən olverişli şərait olan Postgeyt-B qidalandırıcı mühitdə SRB-lorin sayının artması effektiv şəkildə dayandırır. Belə ki, MARZA-1 reagentinin töbüqindən və Postgeyt-B mühitində qatılığının artmasından sonra hər iki növ SRB-lorin yaşın kasıkin azalır.

3. Postgeyt-B mühitində aparılan təcrübənin

üçüncü günündə inhibitor qatılığının 10 mg/l-də, desulfovibriodesulfuricans bakteriyalarının hüceyə sayının möhvətəmə əmsali 90 %-ə çatır və bu əmsal qalan günlərdə, dəha doğrusu SRB hayat fəaliyyəti dövrünün bittiyi yedinci günə kimi dayışmaz qalır. MARZA-1 reagentinin cyni qatılığında təcrübənin üçüncü günündə desulfomicrobium bakteriyalarının hüceyələrinin sayının möhvətəmə əmsali 75 %-ə çatır və altıncı, yedinci gündə isə bu əmsal 80 %-ə qədər artır.

Ədəbiyyat siyahısı

- Семёнова И.В., Флоринович Г.М., Хорошилов А.В. Коррозия и защита от коррозии. – М.: Физматлит, 2002, с. 335.
- Высгородов В.И., Шаль Н.В., Крылова А.Г. Особенности атмосферной коррозии металлов Вестник Тамбовского университета. Сер.: естественные и технические науки, 2001, т. 6, № 3, с. 279-289.
- Семёнов С.А., Гумарзярова К.З., Зайков Г.Е. Характеристики процессов и особенности повреждения материалов техники микроорганизмами в условиях эксплуатации / Вестник МИТХТ им. М.В.Ломоносова, 2008, т. 3, № 2, с. 1-21.
- Алехова Т.А., Александрова А.В., Загустина Н.А., Новожилова Т.Ю., Раханов С.Ю. Микроскопические грибы на российском сегменте международной космической станции // Микробиология и фитопатология, 2009, т. 43, № 5, с. 377.
- Герасименко А.А., Матюшина Г.В., Андощенко Т.А. Микробная коррозия и защита от нее // Коррозия: материалы и защита, 2003, № 1, с. 37-41.
- Гоник А.А. Динамика и предупреждение нарастания коррозийности сульфатодержащей пластовой жидкости в ходе разработки нефтяных месторождений // Защита металлов, 1998, т. 34, № 6, с. 656-660.
- Горицкенко Н.Н. Влияние физико-химических факторов на биокоррозию стали в присутствии накопительной культуры сульфатпространствализующих бактерий: дис. канд. техн. наук. – М.: АТИ им. И.М.Губкина, 1994, 128 с.
- Morris R.W., Foster Rase. Ethnicity and Genomics Social Sciences as Proxies of Biological Heterogeneity Genome Res / W. Morris and R. Richard // Microbiol, 2002, v. 12, pp. 844-850.
- Martens C.S. Berner Methane production in the interstitial waters of sulfatedepleted marine sediments / C.S.Martens and R.A.Berner // Scienc, 1974, v. 185, pp. 167-169.
- Липинский Р.Н., Низамов К.Р., Асфандиаров Ф.С., Гоник А.А., Гетманский М.Д. Методы борьбы с образованием сероводорода в нефтяных пластах и микробиологическая коррозия // Методы определения биостойкости материалов. – М.: ВНИИСТ, 1979, с. 60.
- Дубинская Е.В., Высгородов В.И., Цыганкова Л.Е. Ингибиторная защита стали в сероводородных средах // Вестник ТГУ, т. 18, вып. 5, 2013, с. 2814-2822.
- Липинский С.Н. Защита нефтепродуктов от действия микроорганизмов. – М.: Химия, 1977, 143 с.
- Postgate J.R. The sulphate reducing bacteria/ Postgate J.R. – 2nd.ed. Cambridge: Cambridge University Press, 1984/91/208.
- Цыганкова Л.Е. Бактерицидное действие ингибитора коррозии ИНКОРГАЗ-ИТД по отношению к сульфатредуцирующим бактериям // Вестник Тамбовского университета. Сер.: естественные и технические науки, 2012, т. 17, № 4, с. 1138-1142.
- Гурбанов Г.Р., Адыгезалова М.Б., Пашаева С.М. Исследование универсального комбинированного ингибитора для нефтегазовой промышленности // Известия вузов. Химия и химическая технология, 2020, в. 63, № 10, с. 78-89.

References

1. Semenova I.V., Florianovich G.M., Khoroshilov A.V. Korroziya i zashchita ot korrozii. – M.: Fizmatlit, 2002, s. 335.
2. Vigdorovich V.I., Shal' N.V., Krylova A.G. Osobennosti atmosfernoy korrozii metallov // Vestnik Tambovskogo universiteta. Ser.: yestesvennye i tekhnicheskie nauki, 2001, t. 6, No 3, s. 279-289.
3. Semenov S.A., Gumagalieva K.Z., Zaikov G.E. Kharakteristiki protsessov i osobennosti povrezhdeniya materialov tekhniki mikroorganizmami v usloviyakh eksploatatsii // Vestnik MITKHT im. M.V. Lomonosova, 2008, t. 3, No 2, s. 1-21.
4. Alekhova T.A., Aleksandrova A.V., Zagustina N.A., Novozhilova T.Yu., Romanov S.Yu. Mikroskopicheskie gribi na rossiyskom segmente mezhdunarodnoy kosmicheskoy stantsii // Mikrobiologiya i phitopatologiya, 2009, t. 43, No 5, s. 377.
5. Gerasimenko A.A., Matyusha G.V., Andryushenko T.A. Mikrobnaya korroziya i zashchita ot nee // Korroziya: materialy i zashchita, 2003, No 1, s. 37-41.
6. Gonik A.A. Dinamika i preduprezhdenie narastaniya korroziynosti sulphatosoderzhashchey plastovoy zhidkosti v khode razrabotki neftyanых mestorozhdeniy // Zashchita metallov, 1998, t. 34, No 6, s. 656-600.
7. Goridenko N.N. Vliyanie fiziko-khimicheskikh faktorov na biokorroziyu stali v prisutstvii nakopiteley kultury sulphatovstanavlivayushchikh bakteriy: dis. kand. tekhn. nauk. – M.: ATI im. I.M. Gubkina, 1994, 128 s.
8. Morris W., Foster Rase. Ethnicity and Genomics Social Classifications as Proxies of Biological Heterogeneity Genome Res / W.Morris and R.Richard // Microbiol, 2002, v. 12, pp. 844-850.
9. Martens C.S. Berner Methane production in the interstitial waters of sulfatedepleted marine sediments / C.S.Martens and R.A.Berner // Science, 1974, v. 185, pp. 167-169.
10. Lipovich R.N., Nizamov K.R., Asfandiyarov F.S., Gonik A.A., Getmanskiy M.D. Metody bor'by s obrazovaniem serovodoroda v neftyanых plastakh i mikrobiologicheskoy korrozii // Metody opredeleniya biostoykosti materialov. – M.: VNIIST, 1979, s. 60.
11. Dubinskaya E.V., Vigdorovich V.I., Tsygankovich L.E. Ingibitoraya zashchita stali v serovodorodnykh sredakh // Vestnik TGU, t.18, vyp. 5, 2013, s. 2814-2822.
12. Litvinenko S.N. Zashchita nefteproduktov ot deistviya mikroorganizmov. – M.: Khimiya, 1977, 143 s.
13. Postgate J.R. The sulphate reducing bacteria/ Postgate L.R. – 2nd ed., Cambridge: Cambridge University Press, 1984/-9/1208.
14. Tsygankova L.E. Bakteritsidnoe deistvie ingibitora korrozii INKORGAZ-ITD po otnosheniyu k sulphatreditsiruyushchim bakteriyam // vestnik Tambovskogo universiteta. Ser.: yestesvennye i tekhnicheskie nauki, 2012, t. 17, No 4, s. 1138-1142.
15. Gurbanov G.R., Adygozalova M.B., Pashaeva S.M. Issledovanie universal'nogo kombinirovannogo ingibitora dlya neftegazovoy promyshlennosti // Izvestiya vuzov. Khimia i khimicheskaya tekhnologiya, 2020, v. 63, No 10, s. 78-89.